

Sergey Yeseninin poetik aləmi (Tərcümələri əsasında)

Ofelya İsmayılova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: ismayilova_ofelya@mail.ru

Annotasiya. Azərbaycan ədəbiyyatının inkişafı dövründə mütəmadi olaraq dünya ədəbiyyatının mütərəqqi nailiyyətləri hərtərəfli öyrənilməklə bərabər, rus xalqının zəngin ədəbi xəzinəsinə də müraciət edilmişdir. Rus-Azərbaycan ədəbi əlaqələri daima bizim ədəbiyyatşunasların diqqət mərkəzində olmuşdur.

Məqalədə hələ sağlığında ikən adı əfsanəyə çevrilmiş görkəmli rus şairi Sergey Yeseninin yaradıcılığı tədqiq olunur, onun zəngin və parlaq poeziyasından nümunələr göstərilir.

Müəllif S. Yesenin poeziyasından ayrı-ayrı vaxtlarda Azərbaycan dilinə çevrilmiş tərcümələrin tarixinə nəzər salır, onların güclü və zəif cəhətlərini araşdırır, tərcüməçilərin yaradıcılıq axtarışlarını təhlil edir.

Açar sözlər: ədəbi əlaqələr, bədii tərcümə, müqayisə

Məqalə tarixçəsi: göndərilib – 20.01.2021; qəbul edilib – 25.01.2021

Sergey Yesenin's world of poetics (On the basis of his translations)

Ofelia Ismayilova

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: ismayilova_ofelya@mail.ru

Abstract. Throughout its development, Azerbaijani literature systematically assimilated the progressive achievements of world literature. It also applied to the rich treasury of the Russian nation's artistic creativity. Russian-Azerbaijani literary relations have always been in the focus of attention of our literary scholars.

The subject of this research is the creativity of the outstanding Russian writer Sergei Yesenin, samples from his rich and colorful poetry are provided.

The article also explores the quality of translations taken from his poetry, examines their strengths and weaknesses, inaccuracies in speech, fidelity or distortion of the original, a creative approach to the original.

Keywords: literary relation, artistic translation, comparison

Article history: received – 20.01.2021; accepted – 25.01.2021

Giriş / Introduction

Hələ sağlığında ikən əfsanəyə çevrilən bu ad bütün dünya oxucularına yaxşı tanışdır. Bəstəboy, sarışın, gümüşüsəc, incə, zərif təbiətli, hə-

zin, kövrək xislətli, yarasıqlı, xoş görkəmli, məvə gözlü, sözlü-söhbətli Sergey Yesenin. Onu hamı belə görmüş, belə tanımışdır. Şairin özü-

nün və poeziyasının gözəlliyyinə, ölməzliyinə, həmişəcavan, təzə-tər qalmasına işarə edərək A.Tvardovski öz böyük və gözəl müəllimini “Rusyanın ağaçqayını” adlandırmışdır. Yaşı artıq yüzü ötmüş bu şair indi “Dünyanın ağaçqayınıdır”. Onu hər yerdə sevir, hər dildə oxuyur, öyrənir, tədqiq edirlər. Bu, bir sənətkar ki-

mi Yeseninin xoşbəxtliyidir. Ömrü boyu insanları özünə dost tutmağa çalışan bir şair unudula bilməz. Humanist təbiətli, nadir istedad sahibi kimi onu qədirbilən Azərbaycan xalqı da xüsusi yad edir, “Mavi diyar” kimi vəsf elədiyi Mərdəkanda zərif büstü qarşısında vaxtaşırı toplanırlar.

Əsas hissə / Main Part

Həyatı və yaradıcılığı ilə Azərbaycana bağlı olan bu görkəmli rus şairinin Azərbaycan oxucularına tanıtılmasında Süleyman Rüstəm, Əhməd Cəmil, Əliağa Kürçaylı, Ələkbər Ziyatay, Rəfiq Zəka, Siyavuş Məmmədzadə və başqalarının böyük rolü olmuşdur. Qeyd olunmalıdır ki, S. Yesenini öz poetik rəngləri, xalları ilə başqa dilə tərcümə edib, oxuculara sevdirə bilmək çətin bir işdir. Çünkü Yesenin poeziyası fəlsəfi fikir və məna, dərin, çılgın hissələr və duyğular axarıdır. Bu lirika insan qəlbinin sehrlərindən doğulmuşdur. Fikri çevirmək, tərcümə etmək mümkün olduğu halda, hissi eynilə başqa dildə səsləndirmək çətindir.

Ə.Kürçaylı rus dilinin incəliklərinə yaxşı bələd olan bir tərcüməçi və istedadlı şair kimi tanınır. Yaradıcılıq təbiəti etibarilə lirik şair olması onu, təbii olaraq, Yesenin poeziyasının tərcüməçisi etmişdi. Xüsusən “İran nəgmələri” silsilə şeirləri, “26-lar haqqında ballada”, “Qara adam”, “Anna Snegina” poemaları, “Anama məktub”, “Qadına məktub” şeirləri ilhamla tərcümə olunmuşdur. Bu əsərlərin tərcüməsində Ə.Kürçaylı Yesenin lirikasının incə ruhunu, səmimiyyət və kövrəkliyini duymuş və yaşamışdır. Şairin yaradıcılığının son dövr məhsullarından olan «Вечером синим, вечером лунным» kiçik şeirinə nəzər salaq:

Вечером синим, вечером лунным
Был я когда-то красивым и юным.
Неудержимо, неповторимо
Все пролетело... далече... мимо...
Сердце остыло, и выцвели очи...
Синее счастье! Лунные ночи [7, c.372].

Ə.Kürçaylı altımisralıq “Mavi axşam, aylı axşam” şeirini gözəl tərcümə etmiş, onun tərəvətini, ətrini duymuş və saxlaya bilmüşdir:

*Mavi axşam, aylı axşam,
Mən də bir vaxt gənc olmuşam.
Qayıtmadan, əylənmədən
Hər şey uçub getdi əldən...
Qəlbim, gözüm söndü necə,
Ah, səadət! Aylı gecə [1, s.190].*

Göründüyü kimi, tərcüməçi şeirin həm formasını, həm də məna və mahiyyətini ustalıqla oxucuya çatdırmışdır. Gəncliyi mənalı yaşamaq, həyatın, hər anın qədrini bilmək, ömr yollarındaki səhvləri görə bilmək, təəssüflənmək, lakin gələcəyə ümidi baxmaq, sevmək, yaşamaq, yaratmaq – şeirin bu nikbin ideyasını, mənalı ömrə çağırışnidalarını, məhəbbət dolu motivləri tərcüməçi şair həssaslığı ilə verə bilmışdır.

S. Yeseninin poetik aləmi fikir, məna meydandasından daha çox hissələr, duyğular axarından ibarətdir. Yağışdan sonraki təmiz göy üzündə min əlvan rəngə çalan göy qurşağı necədirse, onun heyrət, həyəcan, vida, təəssüf, çılgınlıq, səmimiyyət, məhəbbət dolu poetik rəngləri də bir o qədər cazibədardır. “Anama məktub” («Письмо матери») şeirində övlad qəlbinin çırıntıları, hiss-hayəcanları məhz bu əlvan rənglər fonunda gözəl ifadəsini tapmışdır. Şeirdən aşağıdakı parçalara diqqət yetirək:

*Ты жива еще, моя старушка?
Жив и я. Привет тебе, привет!
Пусть струится над твоей избушкой
Тот вечерний несказанный свет [7, c.164].*

*Так забудь же про свою тревогу,
Не грусти так шибко обо мне.
Не ходи так часто на дорогу
В старомодном ветхом шушуне [7, c.165].*

Tərcümədə:

*Söylə, yaxşısanmı, ixtiyar ana?
Mən də pis deyiləm, salamlar sənə!
Qoy axıb süzülsün kiçik komana
Axşamın əsrarlı işığı yenə [1, s.61].*

*Unut qəlbindəki həyəcanları,
Mənimcün bu qədər gizli yanma sən.
Əynində o köhnə cindir paltarın
Mənimcün yollarda çox dayanma sən*
[1, s.62].

Hiss etmək çətin deyil ki, burada tərcüməçi hisslerin və duyğuların səmimi ifadəsini tamamilə düzgün duyaraq vermişdir. Vəzn, qafiyə sistemi saxlanmaqla bərabər, həm də şairin anaya məhəbbəti, kövrək, həzin hissələlə, səmimiyyətlə öz sevgisini bildirməsi, ona ürər-dirək verməsi, ümidlə yaşamağa səsləməsi – bütün bunlar böyük həssaslıqla ifadə olunmuşdur. Tərcüməçi ayrı-ayrı sözlərin, ifadələrin, misraların hərfi tərcüməsindən haqlı olaraq imtina etmiş, şairin duyğularını “yaşamış” və şeirin ruhunu, daxili gözəlliyyini qoruyub saxlamışdır.

“İran nəgmələrindən” “Dəli könül” («Глупое сердце») şeiri də yaxşı tərcüməyə misal ola bilər:

*Глупое сердце, не бейся!
Все мы обмануты счастьем,
Нищий лишь просит участья...
Глупое сердце, не бейся!*

*Все мы порою, как дети,
Часто смеемся и плачем:
Выпали нам на свете
Радости и печали.
Глупое сердце, не бейся! [7, c.237]*

Tərcümədə:

*Dəli könül, gəl cirpinma bu qədər!
Səadətdir bizi belə aldadan...
Dilənçiyə nə lazımdır – sədəqə...
Dəli könül, gəl cirpinma bu qədər!*

*Biz hamımız balaca bir uşaq tək
Vaxt olur ki, ağlayırıq, gülürük.*

*Bu dünyada necə olur sevinmək,
Kədərlənmək necə olur – bilirik.
Dəli könül, gəl cirpinma bu qədər!*

[2, s.142-148]

S.Yeseninin Bakı səfərində yazdığı bu şeirdə həyat, insanlıq, səadət, qəm-qüssə və məhəbbət haqqında düşüncələri ifadə olunmuşdur. Şərq torpağının gözəlliklərini şəxsən müşahidə edən, klassik poeziyası ilə yaxından tanış olan, Bakının işgüzər, qaynar həyatından ilham alan şair ömrünün “aldanmış illərinə” təəssüflənir, gələcəyə böyük ümidi bəsləyir. “Həyat bizi aldatmayıb büsbütün” qənaətinə gəlməsi şairin nikbin baxışını, öz yaradıcılığına ciddi tələblə ya-naşlığını göstərir. Şeirin bu yüksək ideyasını tərcüməçi öz oxucusuna aydın, sadə və səmimi bir dildə çatdırır.

“Ağcaqayın” («Береза») Yeseninin ilk yaradıcılıq dövrünün məhsuludur. O, ümumiyyətlə, şeirlərində ağcaqayını doğma Vətənin simvolu kimi tərənnüm edir. Bu şeir, həmçinin, doğma Rusyanın zəngin təbiətinə vurğunluğun ən yaxşı ifadəsidir. Ə.Kürçaylı bu şeiri Azərbaycan dilinə çevirərkən, əsasən, vəzni oynaqlığını saxlaya bilmüşdür:

*Белая береза
Под моим окном.
Прикрылась снегом
Точно серебром [8, c.321].*

*Pəncərənin önündə
Ağcaqayın görünür.
Gümüşdəndir elə bil
Bəyaz qara bürünüb [1, s.16].*

Lakin sonrakı bəndlərdə orijinal mətndən kənaradüşmə hallarına da rast gəlmək olur:

*И стоит береза
В солнной тишине.
И горят снежинки
В золотом огне.*

*Dayanıb ağcaqayın
Yuxulutək sükutda,
Sanki qar danələri
Yanır qızılı odda [1].*

Burada fikir vəhdəti və uyğunluq pozulmuşdur. Orijinalda olmayan “sanki” sözü misralar arasında mənətiqi əlaqəni pozmuşdur və “yuxuluq” ağaçqayına yox, sükuta aiddir. Beləliklə, şeir tərcümə variantında öz mənasını itirmişdir.

«Вот уже вечер» (“Axşam düşür”) şeiri Yeseninin təbiəti tərənnüm edən şeirlərindəndir. Burada təbiətin bir parçası gözlərimiz qarşısında canlı portretə çevrilir:

*Вот уже вечер. Рока
Блестит на крапиве.
Я стою у дороги
Прислонившись к иве [7, c.35].*

*Axşam düşür gölün üstə
Parıldayır şəh də bu dəm.
Mən durmuşam yolun üstə
Bir söyüdə söykənmişəm [1, s.9].*

Bu tərcümədə qüsür ondan ibarətdir ki, “axşam gölün üstə” yox, ümumiyyətlə, “axşam düşür”. Orijinalda söhbət “göldən” getmir.

Bu qəbildən olan qüsurlara digər şeirlərin tərcüməsində də rast gəlirik. “Qadına məktub” («Письмо женщины») məşhur şeirində aşağıdakı misraları tərcüməçi belə çevirmişdir:

*Лицом к лицу
Лица не увидать.
Большое видится на расстоянье
[8, c.110].*

Tərcümədə:

*Sifət aydın görünməz
Üz-üzə dayananda.
Nəhəng şey ưaqlardan
Daha aydın görünər [3, s.48].*

Məsələ bundadır ki, tərcüməçi bu aydın, mənalı fikrə gözəl “libas” tapmamış və özünün sözlərilə desək, həqiqətən “sifət aydın görünməmişdir”.

S.Yesenini istedadlı bir şair kimi sevən dos-tu P.Çaginə həsr olunan “Qitələr” («Стансы») şeirində mənalı və aydın misralara rast gəlirik:

*«Смотри, – он говорит,
Не лучше ли церквей*

*Вот эти вышки
Черных нефть-фонтанов...» [8, c.121]*

*Deyir: – Yaxşı deyilmi
Qızılı kilsələrdən
Bu gördi yün buruqlar
Qara neft fontanları? [4, s.49]*

Orijinalda, əlbəttə ki, “qızılı kilsə” sözü yoxdur və o söz “qızılı kilsə” deyilməlidir. “Qızılı kilsə” ifadəsi yerində işlənilmədiyindən, belə çıxır ki, buruqlar, neft fontanları, guya kilsələrin üstündən görünür. Əslində, şair bunu təzad, müqayisə kimi vermişdir.

Bildiyimiz kimi, rus dilinin gözəl bilicisi, tərcüməçi-şair S.Məmmədzadə də S.Yesenin poeziyasına müraciət etmiş və onun bir sıra şeirlərini dilimizə çevirmişdir. Şairin yaradıcılığına böyük məhəbbət onun eyniadlı əsərinin bəzən doğma dilimizə bir neçə tərcüməsi üçün zəmin yaratmışdır. Məsələn, “Əlvida, Bakı”, “Əlvida, ey dostum, əlvida artıq”, “Sübħün al şəfəqləri ilə bəzəndi göyün üzü”, “Nə təəssüf, nə göz yaşı, nə fəryad...” və digərləri iki, üç, dörd və daha artıq dəfə Azərbaycan mütərcimləri tərəfindən dilimizdə səsləndirilmişdir. 1921-ci il-də qələmə alınmış «Не жалею, не зову, не плачу...» şeirində Yesenin müdrikcəsinə çox tez ötüb keçən ömrünün fəlsəfi mənasını açıqlayırlı:

*Не жалею, не зову, не плачу,
Все пройдет, как с белых яблонь дым.
Увяданья золотом охваченный,
Я не буду больше молодым [9, c.130-137].*

Anar (1973) və S.Məmmədzadə (1985) tərəfindən müxtəlif vaxtlarda tərcümə olunan bu şeirdə nəğmə kimi axan Yesenin poeziyasının sirlər və sehrlər aləmi, sadə, yiğcam və mənalı şəkildə hər iki mütərcim tərəfindən açıqlanmışdır. Anar şeirdə dəqiqliyə daha çox yol vermiş və sətri sətir kimi çevirmişdir:

*Nə təəssüf, nə göz yaşı, nə fəryad...
Hər şey keçdi ağ budaqdən duman tək.
Qızıl rəngli payızlaşan həyatım
Bir də cavan olmaz, geri dönərək [4, s.65].*

Bu dəqiqlik bir qədər itkiyə yol verir. Orijinalda şeir I şəxsin adından gedir, tərcümədə isə adlıq cümlə kimi verilir. Şeirin axırınca sətirlərində bu itki daha çox hiss olunur:

*Будь же ты вовек благословенно,
Что пришло процвесь и умереть.*

Tərcümədə:

*Ey həyat, sağ ol ki, bəxtimə düşdü
Çiçəklənmək, solub ölmək payından...*

Dərin düşüncəli, incə istedadlı Anar bu kiçik təfsilatları çıxməqla, ümumiyyətlə, şeirin Azərbaycan dilində uğurlu səslənməsinə nail olmuşdur. Anarın Yesenin poeziyasını müvəffəqiyətlə çevirməsi ondan irəli gəlir ki, o, şairin hər hecasına fikir verir, səsini, ruhunu qorumağa çalışır. Yenə həmin şeirdən bir neçə misal gəti-rək:

*И страна березового си тука
Не заманит шляться босиком [9, c.135].*

Tərcümədə:

*Piyada gəzməyə tovlamaz daha
Ağcaqayın donlu mehriban ölkə [4, s.67].*

Bunlar Anarın yaradıcılıq müvəffəqiyətləridir.

S.Məmmədzadə tərəfindən tərcümə olunmuş həmin şeir də dərin fikrin və istedadının məhsuludur. O, şeirin ritmini tuta bilmış və şeiri tam dəqiqliyi ilə çevirmişdir:

*Ağlamaram, yalvarmaram, yanmaram,
Ağ günlərim çiçək-çiçək ələnər.
Gedər-gəlməz gənciliyimə dönərəm,
Ömrün xəzan qızılına bələnər [5, s.25].*

Tərcüməçi orijinaldan uzaqlaşaraq, ona tam yaxınlaşmışdır və bununla məqsədə tam nail olmuşdur.

Şərqiñ füsunkar təbiəti S.Yesenin üçün elə bir ilham mənbəyinə çevrilmişdi ki, şair bu yerlərin gözəlliyyini “mey dolu piyalə kimi” nuş edir, Şərq gözəllərinə ilhamla dolu nəgmələr

oxuyur. Lakin Şərq gözəlinin qəlbiniə yol tapmağın çətinliyini də duyur:

*До свиданья, пери, до свиданья.
Пусть не смог я двери отпереть,
Ты дала красивое страданье,
Про тебя на Родине мне петь,
До свиданья, пери, до свиданья [7, c.232].*

Tərcümədə (S.Rüstəm):

*Əlvida, əlvida, pəri, əlvida.
Mən bu qapıları açammadımsa,
Sən mənə göstərdin öylə bir mənbə,
Ki sənin haqqında mən səbhiməsa,
Ötərəm, əlvida, pəri, əlvida [2, s.142].*

1920-ci illərin tərcümə nümunəsi kimi bu şeir qənaətbəxşdir. S.Rüstəm Yesenin poeziyasını yaxşı bilən bir şair kimi şeirin məna-məzmun və bədii formasına sadıq qalmışdır.

S.Yesenin qəlbinin genişliyi, onun ilham pərisinin Şərq poeziyası üfüqlərində azad, nikbin uçuşu oxucunu valeh edir. «B Xorasanə efti takie dveri» şeirində o, bu torpaqdan tezliklə ayrılacağına təəssüflənir, bu füsunkar yerləri doyunca gəzmədiyi, Şərq gözəllərinin ürəyinə yol tapa bilmədiyi etiraf edir:

*В Хорасане есть такие двери,
Где обсыпан розами порог.
Там живет задумчивая пери.
У меня в руках довольно силы,
Но дверей не смог я отпереть [7, c.232].*

Bu şeiri Yesenin poeziyasını gözəl bilən iki şair – S.Rüstəm və Ə.Kürçayılı tərcümə etmişlər.

Ə.Kürçayılı:

*Xorasanda vardır elə qapılar,
Güllərlə bəzənmiş bütüin kandarı.
Orada fikirli bir pəri yaşar.
Çoxdu qollarımın gücü, qüvvəsi,
Qapını mən aça bilmədim yenə [1, s.113].*

S.Rüstəm:

*Xorasanda öylə qapılar var ki,
Çiçəklər səpilmiş astanasına*

*Orada yaşayır dalğın bir pəri.
Mənim qollarımın vardır qüvvəsi,
Fəqət qapıların önündə gücsüz [2, s.144].*

Əlbəttə ki, S.Rüstəmin tərcüməsi daha müvəffəqiyyətli, poetik və şairanədir, həmçinin, orijinalın ruhunu daha gözəl ifadə edir.

Misralar S.Rüstəmin tərcüməsində daha təbii və ahəngdar səslənir. Bəzən isə şeirin bir çox misralarının tərcüməsi Ə.Kürçaylıda daha dəqiq və təbiidir.

S.Yeseninin «Улеглась моя былая рана...» ("Köhnə yaram sakitləşdi...") şeirində şair çayxanada çadralı bir gözəlin yarızarafat sevgi oyundan, ona göz vurmasından bəhs edir:

*Угощай, хозяин, да не очень,
Много роз цветет в твоем саду.
Не задаром мне мигнули очи,
Приоткинув черную чадру [7, c.221].*

Ə.Kürçaylinin tərcüməsində gözəl qadının çadranı bir qədər yox, qətiyyətlə tam açıqlıdan söhbət gedir:

Tərcümədə:

*Bəsdir bir stəkan, a çayçı, yetər,
Neçə güllər açıb sənin bağçanda,
Bil, yersiz baxmadı mənə o gözlər,
Qara çadrasını atıb bir anda [1, s.98].*

S.Məmmədzadə isə bu lirik qəhrəmanın əhval-ruhiyyəsini, fikrinin axarını oxucuya çatdırmağa müvəffəq olur:

*Cayçı da can-başla yarıyır mənə,
"Urusa" çayxana xoş gəlsin deyə,
Araq əvəzinə, mey əvəzinə
Məxməri çay sözür göy piyaləyə [2, s.148].*

Burada konkret olaraq "məxməri çay sözür göy piyaləyə" sətrinə irad tutmaq olardı. Əvvəlla, Yesenin çayxana adı çəkmir, ikincisi isə "göy piyalə" Orta Asiya xalqlarına məxsus bir detaldır. Lakin bundan şeirin ahəngi və ritmi pozulmur.

1925-ci ildə S.Yeseninin Bakıdan getməsi onun həyatında ən kədərli hadisəyə çevrilir. Bakı onun həyatında və yaradıcılığında elə dönüş

nöqtəsi idi ki, şair burdan heç cürə ayrılmış istəmirdi. Bu ayrılıqdan doğan hiss-həyəcanı, narahatlığı şair "Əlvida, Bakı" şeirində çox gözəl ifadə etmişdir. Bunu Ə.Cəmilin tərcüməsində aydın görürük:

*Проща́й, Баку! Тебя я не увижу.
Теперь в душе печаль, теперь в душе испуг.
И сердце под рукой теперь болней и ближе,
И чувствую сильней простое слово, друг
[7, c.201].*

Tərcümədə:

*Əlvida, Bakı! Daha çətin bir də görüşək...
İndi könlümə dolan qorxudur, qəm-qüssədir.
İndi əlimin altda daha bərk sancır ürək,
İndi daha dərindən duyuram ki, dost nədir
[4, s.78].*

Təəssüf ki, həmin şeir Rəfiq Zəkanın tərcüməsində qeyri-təbii səslənir:

*Əlvida, ey Bakı, günəşli şəhər!
Ey şüalandıran fikirlərimi!
Mənə ilham verən səmavi Xəzər –
Məni tərk eləməz məzara kimi [6, s.28].*

Əlbəttə ki, tərcüməçi Yesenin poeziyasının "ürəyini", "diləyini" həssaslıqla duymadığından mənəni düzgün verməmiş, həm də qafiyə sistemi pozulmuşdur.

S.Yeseninin sonuncu şeiri olan «До свиданья друг мой, до свиданья» həm M.Sadiq, həm də Ə.Kürçaylı tərəfindən tərcümə olunmuşdur. Orijinala və tərcüməyə nəzər salaq:

*До свиданья, друг мой, до свиданья.
Милый мой, ты у меня в груди.
Предназначенное расставанье
Обещает встречу впереди [7, c.264].*

M.Sadiq:

*Əlvida, ey dostum, bir də əlvida,
Səni gəzdirirəm ürəyimdə mən.
İndi qarşidakı bu ayrılıq da
Görüş vəd eləyir bizə yenidən [6, s.55].*

Ə.Kürçaylı:

*Əlvida, ey dostum, əlvida, artıq,
Əzizim, sən mənim ürəyimdəssən.
Taleya yazılın hökmü-ayrılıq
Görüş vəd eləyir bizə yenidən [1, s.210].*

Şeir Ə.Kürçaylinin tərcüməsində daha ürəyəyatan, sadə və səmimidir. Xüsusən son beyt orijinalın ruhunu çox düzgün, sərrast ifadə edir, yiğcam və mənalıdır. Bu cəhətdən birinci tərcümənin də uğurlu tərəfləri çoxdur və müəllifin poetik fikrini düzgün tamamlayır. Müqayisədə isə ikinci tərcümənin üstünlükləri daha qabarık nəzərə çarpır.

Nəticə / Conclusion

A.Blok kimi V.Mayakovskinin və S.Yeseninin də şəxsi həyatları, keçib gəldikləri ömrügün yolu mürəkkəb olmuşdur. V.Mayakovski də, S.Yesenin də intihar etmişlər. S.Yesenin 1925-ci ildə, V.Mayakovski 1930-cu ildə. Lakin onların yaratdıqları sənət əsərləri ölümdən qat-qat yüksəkdə durur. Bu sənət oxucuya da mənəvi yüksəklik aşılıyor. Bu sənət insanı geri çəkilməyə, yolundan dönəməyə deyil, mübarizə-

yə, döyüşlərə, sevməyə – bir sözlə, mənalı yaşamağa çağırır. Azərbaycan oxucuları da rus ədəbiyyatının bu gözəl əsərlərini S.Vurgunun, M.Rahimin, R.Rzanın, M.Rəfilinin, Ə.Kürçaylinin, S.Məmmədzadənin və başqalarının tərcüməsində doğma dildə oxumaq imkanı əldə etmişlər. Bu da qarşılıqlı zənginləşmə və ədəbi əlaqələrin yaranmasında böyük rol oynamışdır.

Ədəbiyyat / References

1. Yesenin S. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1975.
2. Yesenin S. İran nəgmələri. Bakı: Mütərcim, 1994.
3. Yesenin S. Qadına məktub. Bakı: Azərnəşr, 1965.
4. Yesenin S. Seçilmiş əsərləri. Bakı, 1987.
5. Yesenin S. "Nə təəssüf, nə göz yaşı, nə fəryad...". Bakı: Mütərcim, 1985.
6. Xəlilov Ə. Ədəbi üfüqlər. Bakı: Yaziçi, 1985.
7. Есенин С. Избранное. М.: 1970, т. 1.
8. Есенин С. Избранное. М.: 1970, т. 2.
9. Есенин С. «Не жалею, не зову, не плачу». Баку: Иршад, 1993.

Поэтический мир Сергея Есенина (На основе его переводов)

Офелия Исмаилова

Институт литературы имени Низами Гянджеви. Азербайджан.

E-mail: ismayilova_ofelya@mail.ru

Резюме. Азербайджанская литература на всем протяжении своего развития систематически осваивала прогрессивные достижения мировой литературы. Она также обращалась к богатой сокровищнице художественного творчества русского народа. Русско-азербайджанские литературные связи всегда были в центре внимания наших литературоведов. В статье исследуется творчество выдающегося русского поэта Сергея Есенина, приводятся примеры из его богатой и красочной поэзии.

В статье также анализируется качество переводов, взятых из его поэзии, исследуются их сильные и слабые стороны, неправильности в речи, верность или искажение оригинала, творческий подход к оригиналу.

Ключевые слова: литературные связи, художественный перевод, сравнение